



Müzahim İsmayıllızada

... Heç ağlıma da gəlməzdə ki, altmış yaşımın astanasında Almaniyaya üç aylıq səfər edəm, əslində fikirlərim çox idi. Yubileyim qarşısında televiziyyada veriliş hazırlamaq, vaxtılı təyinatla işlədiyim (1981-1984-cü illər) İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə, İsmayıllı Rayon Mədəniyyət Şöbəsində görüşlər keçirmək istəyim məni çoxdan düşündürdü. Bir il əvvəl yaxşı ki, əsərlərimi bir yere toplayıb altı cildliyin çapını həyata keçirmişdim. İlk təbrikim isə tanınmış yazıçı-publisist Vaqif İsaqoğlunun haqqında məqalə və "Sunamidən sunamıya" adlı iri həcmli monoqrafiya yazması oldu və kitab yenice çapdan çıxmışdı.

Açığı, nə qədər şöhrətpərest olsam da görüşlərdən, özünütəblidən, hay-küylərdən uzağam. Cəxərləri kimi "harda aş, orda baş" olmayı sevmir, tərifdən xoşlanmadığım kimi, kimisə yalandan tərifləməyi, özünü göze soxmağı, yaltaqlığı qəbul etmərim, daha doğrusu, bacarmıram. Uzun illər tanınmış, nüfuzlu KİV-lərdə məsul vəzifələrdə çalışdırdı. Cəxərlərinə qeyri-adi görünən ədəbi hadisə mənim üçün adidən adıdır. Bilirəm ki, indi heç kim heç kimin kitabını oxumur. Əvvələ buna vaxtı yoxdur, həvəsi də onun kimi. Indi hamı yazar, hamı! Yüksək səviyyəli dövlət məmurlarından tutmuş orta məktəbi əməlli-başlı sona çatdırımayana kimi. O qədər kitab çap olunur ki, sayı-sanbalı yoxdur. Qadağa yox, bir şey yox, nə yazsan çap olunacaq. Cümələr baş-ayaq, orfoqrafiya səhvleri yüzlərlə, şeirin qayda-qanunlarına əməl olunmur...

Müğənnilər də şeir yazuqlar. Özləri də o "şeirlər" mahni bəstələyirlər.

Ne isə, mətləbdən uzaq düşdü. Kim ne deyir, desin, heç kim heç kimin kitabını oxumur. Əger vəzifən varsa, vəzifəli məmurun qohumusansa, "tanınmış" şairən, yazıçısın, publisistsən. Mükafatlar sənində, fəxri adlar sənində, tədbirlərdə, ədəbi verilişlərdə söz sənində. Özünü dahi hesab

Sən kimsən, Almaniya!

(Səfər qeydləri)

- **Ə, a Zaman, nemes ha döysən, adam balası kimi danış.**
- **Adam briqadır olanda nolar, özünü nemesdən betə aparırsan.**
- **Adam balası kimi söz danış, nemes ha döysən!**
- **Nemes sən elədiyin qələti eləməz!**
- **Məsim nemes kimi adamdı, onda yalan-palan olmaz...**

edir, Nizamini, Füzulini, Molla Pənah Vəqifi, Aşıq Ələsgəri, Mirzə Cəlili, Səməd Vurğunu heç endirib əsərlərini bəyənmirsən! Qəribədir, çox qəribədir!

Üç aylıq Almaniya səfəri! Sənədlərin hazırlanması, vizanın alınması, uçuş bilet... Marşrutumu Tbilisi-dən İstanbul'a, İstanbuldan isə Şutqarta götürdüm. Xeyli ucuz olduğuna görə... Bunun üçün Bakıdan Tbilisi-yə avtobusla yola çıxdım. Saat 14:00-da. Uçuş vaxtından əvvəl məsafləni qət edəcək, boş və gözləməli vaxtım çox olacaqdı. Biz öz dövrümüzə və düşüncəmizə görə iki Almaniya tanıydı: AFR (Almaniya Federativ Respublikası) və ADR (Almaniya Demokratik Respublikası). ADR bizimki idi, SSRİ adlı Vətənimizin dostu idi. AFR isə düşmən idi - kapitalist Almaniysi.

Rus dilində bu dövlətləri Feerqə və Qdeer kimi tələffüz edirdik. Paytaxtlarını da biliirdik: AFR-in paytaxtı Bonn, ADR-in paytaxtı Berlin. Ərazisini, əhalisini bildiyimiz bu dövlətlər almanın ikiyə bölünməsinə bənzəyirdi. Bir yarısı dadlı, o biri yarısı zəhərli. Elə bilirdik ki, ADR-dəki almanlar AFR-dəki almanlara bənzəmir, tamam fərqli insanlardır. Müharibəni başlayan, yüz minlərcə insanın ölümüne bəiskar olan kapitalist Almaniyasıdır. Sovet təbliğat maşını bizləri belə öyrədirdi və biz çox mətləblərdən agah deyildik.

Almanlar faşistdirler! Qanicəndirlər! Qanicəndirlər! Yer üzərində almanlar kimi qanicən, vəhşi millət yoxdur!

Birinci ve ikinci Dünya müharibəsinin "səbəbkəri" olan Almaniya neçə yüz minlərlə insanın məhvini səbəb olmuş, neticədə heç bir məqsədə nəil olmadan məğlub durumda qalmışlar. Özünü ari irq adlandıran bir millət bu qədər qantökən olmaqla necə ari olur? Məgər ari irq olmağın en yüksək dərəcəsi günahsız qan axıtmaqla olur?

Bu Feere, Qedeer, Germaniya kimi sözlərdən çox bizim kənddə "nemes" sözü daha çox işlənirdi. Böyük Vətən müharibəsinin iştirakıcıları olmuş, müxtəlif bədən xəsarətləri ilə kəndə salamat qayıtmış müharibə veteranlarının danışılardakı bənzətmələr, oxşarlıqlar, insan xarakterlərinin müqayisəsi ağızdan-ağıza keçərək kəndin böyük-kiciklərinin, hətta qadınlarının da ağızına düşmüdü.

hənin qadın, uşaq, qoca "əsgərlərinə" davadan qayıdanlar da qoşulmuşdu və bu, kolxoçular arasında böyük ruh yüksəkliyi yaradırdı. Əvvəla, davadan qayıdanlar hələ orta yaşı dövrlerində idilər. Güclüydülər və çoxları hələ evlənməmişdilər. Məhəbbət dolu romantik həyat kəndimizin dağının daşını bürümüşdü. Evli olanlar isə ailələrinə qayıtmış, ocaqlarının gözünü daha da qaynar etmişdilər. Əllərindəki avtomatları toxu, bel, yaba, külün, balta ilə əvəz edən veteranlar ikiqat əzmlə çalışır, dörd illik həsrətlərinin üstünə yağ çəkirdilər. Həm də kənddəki vəzifələr onlara həvalə olunmuşdu. Məmmədəli baş mühəsib, Qədim briqadır, İslam dəyirmənci, Musa ferma müdürü, Müzəllim baş çoban, Mikayıl məktəbin direktor müavini... işləyirdilər.

Bəlkə də müharibədə qazanılan qələbə insanlarda böyük ruh yüksəkliyi yaratmışdı. Sükutu səs-küy, iş ahəngi əvəz etmişdi. Üzlərde gülüş, təbəssüm, sevinc cövlən edirdi. Toyların sayı artmışdı. İsdən sonra, ya boş vaxtlarda kəndin mərkəzindəki Məhərin çayxanası ağızınan dolu olurdu. Hami siğışa bilmirdi. Odur ki, Mədəniyyət Evinin həyetindəki bağda taxta oturacaqlarda, çəpər daşlarının üstündə oturub səhbətlesir, növbə gözləyirdilər. Ən maraqlı isə müharibə iştirakçılarının səhbətləri, zarafatları olurdu.

- **Hansı Ələsgəri deyirsən? Nemes Ələsgəri?**

Bakı-Qırmızı Körpü avtovəzhalında arxa sıradə - avtobusun amfiteatrında oturmuşdum. Noyabr ayının 6-sı idi. Hava soyuq olmasa da, burada oturmaq, arxadan hamini seyr etmək, motorun istiliyində xumarlanmaq ürəyimcə idi. İrəlidə oturanlardan gürçüə danışanlar da vardi və mən yavaş-yavaş xarici dildə danışıqlara alışmağa başlayırdım. Rusca, ingiliscə özümü yola verəcəymə əminliyim vardi, ancaq alman dili mənlik deyildi.

Amfiteatrda kəndimizdən müharibəyə gedənlərin, Berlinəcən döyüş yolu keçənlərin simaları bir-bir gözümənən canlandı. "Qara kağız" i gələnlərin isə şəkli, ad və soyadları mənə tanış idi. Onları görməmişdim, haqlarında eşitmışdım. Hə, müharibə bitmişdi, sakit həyat başlamışdı, quruculuq işləri geniş vüsət almışdı. Hami təsərrüfatla məşğul olurdu. Daha arxa cə-

Müharibə iştirakçılarının özlerinəməsus zarafatları və ciddi səhəbtleri olurdu. On çox o zarafatlar sonradan kənd camaatının qulağına çatır, dillərinə düşürdü. Bu isə onların heç veclərinə gəlmir, əksinə sevincək olurdular. Çünkü davada qalib gəlmışdilər, sağ-salamat ocaqlarına qayıtmışdilar. Qaliblər isə mühakimə olunmur, sorğu-suala tutulmurdular:

"Nemes şotu!" Bunu da davadan qayıdanlar getirmişdilər. Bir də görürdün ki, kənddə bir hadisə oldu, məsələn, üç nəfər birləşib Kamalın pitixanasında yeyib-içməyə gedirlər, onda Kamalın dediyi hesab üç nəfərin arasında bərabər bölünürdü. Yaxud, tutaq ki, on nəfər qonşu kəndə toya gedir, Ələkberin "QAZ-51"-nə minib gedirdilər və qayıdanda hərə bir manat yiğib sürűcüyə dəst-dəyirmi on manat verirdilər.

"Nemes şotu" misali uşaqların, böyüklərin arasında dəbdə olan misala çevrilmişdi: Yadimdadi, aşağı siniflərdə oxuya yanda rayon mərkəzinə getmişdik. Beş yoldaş pulumuzu bərabər cəmləşdirib "Arzu" kafesində nahar etdik.

Hər ilin may ayının 9-u ölkəmizdə faşist Almaniyası üzərində qəlebənin ildönümü qeyd edildi. Bir gün əvvəl kəndimizin müharibə iştirakçıları məktəbimizə dəvət edilir, onlarla şagirdlərin görüşü keçirildi. Qanlı-qadəli illərin iştirakçıları keçidkəri döyüş yollarından danışır, müharibəni lənətləyir, dünyaya sülh arzulayırdılar. Hər gün olmasa da, tez-tez rastlaşdırımız müharibə iştirakçıları o görüşdə bizlər üçün qeyri-adi insanlara çevrilidilər və biz onlara həmişə hörmət və qayğı gösterir, özümüzü borclu bilirdik. Çünkü çıxış edənlər göstərirdilər ki, eger Sovet Ordusu Hitler Almaniyasına qalib gəlməsəydi, biz məhv olar, bu gün yaşamazdıq...

... Sürűcü avtobusun qabaq şübhəsindən asılmış televizorun səsini yüksəltdi. Genç aktyorların çəkildiyi filmin kaseti mənde mənfi emosiya yaradırdı. Aktyorlar o qədər şit hərəketlər edib, gülməli səhnələr yaratmaq istəsələr də alınmadı. Mən belə düşüñürüm, ancaq onlara baxmaq istəyənlər də vardi. Təzə çəkilmiş yola, içarələrə, boş cöllərə, kəndlərə baxmaqdan başqa çərəm yox idi. Yatmaq istəsem də, gözümü yuma bilmirdim. İştaham yox idi. Bir çanta yemək gözümün qabağında dayanmışdı.

Baba kişi! Biz hamımız ona Baba dayı deyirdik. Koroğlu cüssəli bir adam idi. O qədər kök idi ki, yaşından xeyli qoca görünürdü. Eşme blişləri vardi. Usta idi. Demək olar ki, kənddə (hətta qonşu kəndlərdə də) təzə tikilən evlərin döşəməsini, pəncərə və qapılarını o düzəldirdi. Çox astagel adam idi.

Lap Mirzə Cəlilin Usta Zeynalı kimi. Ancaq adam Allahnan danışar, çox səliqeli iş görürdü. Bizim evin ikinci mərtəbəsindəki döşəməni vururdu. Taxtanı yüz ölçüb, bir biçir, qulağının dibinə qoyduğu qara qeləm və xətkeşə cızlayır, rəndə ilə kəsir, sonra sıyırırdı. Saatlarla dayanıb onun əl işinə uşaq həvəsi ilə baxırdı.

- **Çay! - yorulanda çay isteyirdi. İndi ağlıma**

gəlir ki, usta Baba çay bəhanəsiyle istirahət edirmiş, çünki o, soyuq bulaq suyu içirdi. O da başqaları kimi dörd il müharibədə olmuşdu, ancaq döşündə orden və medal deyilən heç nə yox idi. Qələbə günü bir dəfə də olsun görüşə gəlmirdi. Bizim evin ikinci mərtəbəsində beşlik taxtaları kəsib cızlayanda, rəndəleyəndə Baba dayı bize müharibədən danışmağa başladı:

- Müharibə pis şeydi. Qorxuludu. Hər an düşmən güləsine tuş gelə bilərsən. Topuğundan yaranmışdım. Medçastda bir az yatdım. Sağalandan sonra fikrim dəyişdim. Dedim ki, mənə nə borcu, rusun çölərində özümü nemes güləsine verirəm. Rotadan ayrıldım. Bir kənd uğrunda döyüş gedib qurtarırdı. Bizimkiler irəli getdikcə mən arkada azad olan kənddə gizlənirdim. Boşalmış kənd evlərini axtarır, özümə azuqə tapırdı. Beləcə, birteher başımı salamat saxlaya bildim...

Kəndin Mədəniyyət Evində müharibə kinolara dörd gözəl baxanda Baba dayı gözərim önünə gəlir, geldikcə nifrat hissini oyanırdı ki, o niyə döyüşlərdən arkada qalıb.

- **O, nemesdən de betə pis adımdır!**

Atam İsmayıllı müəllim bizim tarix müəllimizdi. Onun danışlığı tarixi hadisələr, müqavilələr, müharibə səhnələri nağıldan da şirin idi. O danışdqca ağızımız açıla qalırdı. Keçən əsrin 30-cu illərdən faşist partiyasının yaranması, Hitler, onun "Mayn Kampf"ı, SSRİ-nin xarici siyasəti, SSRİ ilə Almaniya arasında müharibə etməmək haqda müqavilə, kəşfiyyatçı Rixard Zorge'nin Almanyanın bu pozaraq müharibə başlayacağı dəqiq vaxt, sənaye zavodlarının Sibirə köçürülməsi və nəhayət 1941-ci ilin 22 iyundan Böyük Vətən müharibəsinin başlaması.

- **Dıqqət! Dıqqət! - Levitanın səsi ilə Almaniya SSRİ-yə qarşı müharibəyə başladı...**